

# Ulu öndərin anim günü qardaş türk torpağında qeyd olundu



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətlə teşkil edilən tədbirlərdə iştirak etmək üçün Mersinə gələn Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin üzvləri Hüseynbala Mirələmov və Fuad Muradov, həmcinin Xətai bələdiyyəsinin rəhbəri Əliyar Əliyevdən ibarət nümayəndə heyeti Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Burhanəddin Kocamazla görüşdülər.

Görüşdə çıxış edənlər Azə-

daşlaşmış şəhərlər formatı çərçivəsindəki əməkdaşlıqla uyğun olaraq Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı birgə tədbirlərin təşkil edilməsi artıq xoş ənənəyə çevrilib. 2007-ci ildə başlanan bu əməkdaşlıq nəticəsində 2011-ci ilin mart ayında Tarsusdakı məşhur Berdan çayı üzərindən salınan köprüyə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı verilmişdir. Sonrakı illərdə qarşılıqlı səfərlər zamanı əldə edilmiş razılığa əsasən ümummilli lider Heydər Əliyevin adını daşıyan

bu körpünün yaxınlığında 2,5 hektar ərazidə yeni parkın salınması və həmin parka ulu öndər Heydər Əliyevin adının verilmesi qərara alınmış və bir il əvvəl Tarsusdakı Heydər Əliyev Parkı istifadəye verilmişdir. İndi bu park yerli sakinlərin, uşaqlardan böyüye hər kəsin sevimli istirahət mərkəzine çevrilib. Park xarici ölkələrdən gələn qonaqların da ziyarət etdiyi yeridir.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı Tarsusda təşkil edilən tədbirin də dahi şəxsiyyətin adını daşıyan bu

**“Biz kökü bir olan xalqımız. Bizim tariximiz bir, dilimiz bir, dinimiz birdir. Ona görə də tariximiz, milli köklərimiz, adət və ənənələrimizin hamısı bizi bir-birimizə sıx bağlayıbdır. Əsrlər boyu tarixin bütün mərhələlərində bizi bir-birimizdən ayırmaga çox çalışsalar da, buna müvəffəq olmamışlar. Xalqlarımız bu həsrətlə yaşayıblar və nəticədə də bir-birinə qovuşublar. Bundan sonra heç bir qüvvə bizi ayıra bilməyəcəkdir.”**

**Ümummilli lider Heydər ƏLİYEV.**

parkda keçirilməsi də heç də təsadüfi deyildi.

Mersin və Tarsusun həkimiyət orqanlarının rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri, ziyanlılar və məktəblilərin qatıldığı tədbir Türk dünyasının iki dahi şəxsiyyəti Heydər Əliyev və Mustafa Kamal Atatürk, Azərbaycan və Türkiyənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin ehtiramla yad edilməsi ilə başlandı. İki ölkənin dövlət himnləri səslenindikdən sonra Mersin Bələdiyyəsi-

halının yaxşılaşmasında mühüm rol oynayır.

Sonra qonaqlar Ulu Öndər Heydər Əliyevin parkdakı əzəmətli heykəli önüne ter çiçeklər düzdüler, dahi şəxsiyyətin ezziz xatirəsi bir daha ehtiramla yad edildi. Tədbir iştirakçıları parkı gezerek, Heydər Əliyev körpüsünə geldilər.

Ulu Öndər Heydər Əliyevin anim günü münasibətlə keçirilən tədbirlər Tarsusun təhsil müəssisələrində də davam etdirildi. Şəhərin ən nüfuzlu tədris müəssisələrindən biri olan



hin sədri Burhanəddin Kocamaz çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması, güclənməsi, ölkənin Türkiyə ilə münasibətlərinin inkişafı və digər sahələrdəki misilsiz xidmətləri Azərbaycanda olduğunu kimi qardaş ölkədə də yüksək dəyerləndirilir.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov məmənunluqla qeyd etdi ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs, o cümlədən qardaş Türkiyə ilə münasibətlər sahəsindəki strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bir millət - iki dövlətin müxtəlif şəhərləri arasındakı bu münasibətlərin bariz nümunəsi isə bu gün burada - Tarsusda Ulu Öndərin adını daşıyan bu park, köprü və ucaldılmış bu möhtəşəm abidədir. Ona görə də türk dünyasının her iki böyük şəxsiyyətinin Mustafa Kamal Atatürkü və Heydər Əliyevin xatirəsi insanlarımıza qəlbində daim yaşaçaqdır.

Milli Məclisin üzvləri Hüseynbala Mirələmov, Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov və Tarsus Bələdiyyəsinin sədri Şövkət Can qeyd etdilər ki, dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən strateji layihələr bu gün böyük bir regionun həyatında, xalqların maddi-rifah

Kampus Kollecinin şagirdləri Azərbaycandan gələn nümayəndə heyətinin üzvlərini səmi-miyətə qarşılıyaraq, maraqlı programla çıxış etdilər. Çıxışlarında türk dünyasının yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri olan Heydər Əliyevin Azərbaycan-Türkiyə dostluğuna-qardaşlığına verdiyi misilsiz töhfələr qeyd olundu. Tədbirdə çıxış edən Razim Məmmədov bildirdi ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafındaki xidmətlərinin əsas göstəricilərindən biri də, onun Türkiyənin "Dövlət nişanı", Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görülməsi, dəfələrlə Türkiyənin müxtəlif media qurumları tərəfindən "İlin adamı" seçilməsi, bu ölkənin bir çox universitetlərinin Fəxri doktoru adını almasıdır. Biz bununla qürur duyuruq.

Kollecin rəhbərliyi ilə görüşdə bu tədris müəssisəsinin Xətai rayonundakı orta məktəblərdən biri ilə qardaşlaşması haqqında ilkin razılıq əldə edildi, bu cür əlaqələrin Ulu Öndər Heydər Əliyevin "Biz bir millət, iki dövlətlik" kələmi ilə ifadə etdiyi əbədi qardaşlığımızın daha da güclənməsinə xidmət edəcəyi vurğulandı.

**Zümrüd ABDULLAYEVA,  
"Respublika".**



baycanla Türkiye arasında uğurla inkişaf edən qardaşlıq əlaqələrindən danişaraq yerli hakimiyyət orqanları arasındaki əməkdaşlığın bu münasibətlərin inkişafına mühüm töhfə verdiyi bildirdilər.

Mersinin Tarsus rayonunun bələdiyyə sədri Şövkət Canla keçirilən görüşdə Azərbaycan nümayəndə heyətinin başçısı Razim Məmmədov Mersin və Tarsus bələdiyyələrinin rəhbərlərini bu ilin iyul ayında Bakıya növbəti səfərə dəvət etdi.

Onu da qeyd edək ki, Bakının Xətai rayonu ilə Mersinin Tarsus rayonu arasındaki qar-